



## NİZAMI GƏNCƏLİ\* - “LEYLİ VƏ MƏCNUN”

**Maqali Todua**

Professor, şərqşunas  
(1927 - 2016 )

Azərbaycan xalqının doğma övladı Nizami Gəncəlinin kimliyi ilə bağlı elmədə çox mübahisə var: o kim idi, türk, yoxsa fars şairi? Məsələni qəlizləşdirən budur ki, Nizami şeirlərində bəzən işarələrlə, bəzən də açıq-aşkar əslən Qumdan (Qum İrandadır) olduğunu deyir. Sanki şair yaşadığı və vəfat etdiyi, beş şədevrini yaratdığı və məzarının bu günə qədər qorunub saxlandığı Gəncə şəhərini unudur. Fəqət Nizaminin fars olduğunu düşünənlər (onun Qumdan olduğunu əsas götürərək), zənnimizcə, bir şeyi unudurlar: şair əslən Qumdan ola bilərdi, ancaq milliyətçə fars deyil, azərbaycanlıdır. Alımların mübahisəsini dahi şairin “Leyli və Məcnun” poemasının girişində verdiyi ikibaşlı bir məlumat da qızışdırır, - Nizami və onun müasiri Xaqani Şirvani (vəfati.1199) sətiraltı mənalar verən deyimlərə çox meyilli idilər, - həmin műqəddimədə şair deyir: Şirvanşah bu poemanı sıfariş verəndə mənə yazdı: “Biz türk deyilik...” Bəziləri düşünürlər ki, Şirvanşah I Axsitan (1160-1198) - bu poemanı türkçə yazma! - deyə, şaire xəbərdarlıq edib. Ancaq Nizami buna qədər artıq iki poema yazmışdı və bu poemaların hər ikisi fars dilində idi, türkçə heç nə yaratmamışdır, I Axsitan nəyə əsaslanıb güman etməli idi ki, Nizami məhz bu poemasını türkçə yaza bilər?! Bu mantiqə əsaslanıb fikrimizi davam etsak belə çıxır ki, dahi şairin bizi qəlib çatmayan türk dilində yazdığını şeirləri də olub. Alımların ikinci qismının fikrincə, I Axsitan bunu deyərkən şərqdə diller əzberi olan bir rəfayəti nəzərdə tutur. Həmin rəvayətə görə, türk sultan Mahmud (999-1030) öz müasiri olan dahi Firdovsiye “Şahnamə” əsərinə görə böyük bir mükafat vəd edib, ancaq əsər başa çatanda, verdiyi sözə eməl ələməyib, (bunun səbəbi ya xəsislik olub, ya da, güman ki, poemanın ideyası sultani qane etməyib).

Hər neçə olursa olsun, Nizaminin yaradıcılığı həm də fars ədəbiyyatının üzvi bir hissəsidir, çünkü qəbul olunmuş ümumi bir qaydaya görə yazıçı bədii əsərlərini dilində yazdığını millətin ədəbiyyatına da məxsusdur. Nizami o dövrde Yaxın Şərqi ədəbiyyatında hakim dil olan fars dilində yazırı. "Məxsusdur" sözü, əslində, burada heç bir məna kəsb etmir, çünkü məxsusiyətə gəldikdə, qeyd etməliyik ki, heç kim dünya ədəbiyyatının bu dahi təmsilçisinin öncə Azərbaycan xalqına, sonra isə bütün bəşəriyyətə məxsus olduğunu şübhə etməmelidir. Təbii ki, Gəncə əsilli Nizami bu millətin və onun mədəniyyətinin qürur mənbəyidir, bu xalq isə - Nizami yaradıcılığının hamisi, dəyərləndiricisi və sahibidir. Nizami Azərbaycan xalqının nə ögey övladı, nə də ki oğulluğudur.

Nizamini Azərbaycansız və yaxud Azərbaycanı Nizamisiz təsəvvür etmək haqsızlıq olardı. Unutmamalıçıq ki, Nizami Azərbaycanın ədəbi rəmziidir. Azərbaycanlılar onun şah əsərlərini orijinalda deyil, tərcümədə oxumalarına və sevmələrinə rəğmən, Nizami Azərbaycan xalqının

\* "Gəncəli" sözünü müəllif yazdığını kimi saxlamışçı - tərcüməçi

**mənəvi atası, onun yaradıcılığı isə bu millətin ideyalarının oriyentiridir.**

Bizim əcdadlarımız orta əsrlərdə fars poeziyasının şədəvərini intensiv sūratda tərcümə edirdilər, lakin iş elə gətirib ki, Nizaminin poemalarını tərcümə etməyiblər (bunun öz səbəbləri var və bu ayrı bir söhbətin mövzusudur). Gürcü dilində olan "Leyli-Məcnun" "Xosrov-Şirin" və ya "Yeddi gözəl" Nizaminin poemalarının tərcüməsi deyil, əslində onlara yazılmış nəzirəldərdir (onun əsərlərinə həm fars, həm də türk ədəbiyyatında çoxlu nəzirələr yazılı), belə ki, gürcü dilində mövcud olan həmin mətnlər bu ölməz əsərləri gürcüləşdirmək cəhdindən başqa bir şey deyil.

Bu dahi şairin buradaca, necə deyərlər, qulağumuzın dibində, Gəncədə yaşamasına, "Xosrov və Şirin" poemasında dediyinə görə özəl mülkünün Gürcüstanın yaxınlığında yerləşməsinə rəğman, Nizaminin külliyyatını gürcü dilinə çevirməyə son zamanlar başlamışıq. Nizami Gəncəli lirik şeirlərindən əlavə (qəzəllər), dünya ədəbiyyatına beş şah əsər bəxş etdi: "Sirlər xəzinəsi" (1179-cu il), "Xosrov və Şirin" (1181-ci il), "Leyli və Məcnun" (1188-ci il), "Yeddi gözəl" (1197-ci il) və "İsgəndərnəmə" (1200-cü il).

"Leyli və Məcnun"-u da digər poemaları kimi Nizami sifarişlə yazıb. Bu işə, əsərin girişində də deyildiyi kimi, həvəssiz başlayıb - qələmə alacağım rəvayət onu valeh etmirdi. O özü bu barədə belə yazar: Leyli və Məcnun əhvalatı yaxşı bəllidir, amma neynəyəsen ki, cazibəsi yoxdur. Şeirin dadı onun cəlbediciliyindədir... Bu hekayətdə çəmənlər duyulmur, sanki oradakı mənzərə canlı deyil, şahlar ziyafət məclisləri qurmur, müsiqi səsləndirib şərab içmirlər. Susuz sehraları və sildirim qayaları nə qədər nəzmə çəkmək olar?!" Buna baxmayaraq, Nizami yenə də yazmağa başlayır və onu birnəfəsə bitirir – dünya poeziyasının şah əsəri və müəllifinin şöhrət tacı olan "Leyli və Məcnun" poemasını dörd aya yaradır. 1188-ci il, yəni həmin əsərin başa çatdığı il, dünya ədəbiyyatının ələmətdar tarixlərindəndir. Və bu poema Şirvanşahın istəyi ilə yazılısa da, ona bu təşəbbüsün doğru zamanda verildiyini düşünməli və ilham pərisi ilə yanaşı taleyin ona bəxş etdiyinə də inanmaliyiq.

I Axşitanın istəyində qeyri-adi bir şey yoxdur. Leyli və Məcnunun məhəbbət rəvayətləri o dövrə İslam dünyasında geniş yayılmışdı. Onların nakam sevgilərinin hekayətləri və adlarına yazılın, yaxud həqiqətən sevgililərin özləri tərafından yaradılan şeirlər həm bədəvi şifahi ədəbiyyatında, həm də yazılı ədəbiyyatda çoxdan öz əksini tapmışdır. İbn Quteybə (9-cu əsr), Əbu əl-Fərəc (10-cu əsr) və Əbu Bekr əl-Vəlid (11-ci əsr) həmin şeirləri öz kitablarına daxil etmişdilər, lakin Nizaminin biza bildirdiyi kimi, yuxarıda qeyd etdiyimiz səbəbdən bu hekayəti əvvəller heç kim nəzmə çəkməmişdi. (Hər halda, bu qəmli əhvalata heç kəsin meyil göstərmədiyini, heç kimin qol qoymadığını Nizami bununla izah edir).

Leyli və Məcnuna aid edilən çoxsaylı rəvayətlərə və sevənlərin özlərinin yazdığı iddia edilən, bu günə qədər qorunan şeirlərə görə, hekayətin aşağıdakı sxemi qurula bilər: Leyli və Məcnun gənc yaşlarından bir-birlərinə aşiq olurlar, ancaq onların saf məhəbbəti müqavimətlə qarşılığır. Bəxti gətirməyən sevgililər bir-birinə şeir ifhaf etməkdə təsəlli tapırlar. Sanki, bir ara onlara dəstək verən adam da tapılır, lakin onların sevgisi nakamdır, sevənlər murada çata bilmir, qovuşmaq cəhdləri boşça çıxır. Eşq əlindən dəli-divanə olan Məcnun baş götürüb səhraya qaçır, Leylini isə başqa bir kişiye əra verirlər. Leyli bu dərдə tab gətirə bilmir, ölüür. Açı hadisənin şahidi olan Məcnun da həlak olur.

Bu fabulada cismanı sevgiya yad bir şey yoxdur, amma buna rəğman, erkən rəvayətlərin böyük qismi və Nizaminin burlara əsaslanan poeması, qeyri-cismanı, platonik sevginin apologiyasıdır, elə bir məhəbbətin himnidir ki, o məhəbbət fəni dünyada bərqrər ola bilməz. Belə məhəbbətin təntənəsi üçün aşiq öz canından keçməlidir. Bu cür məhəbbətə düşər olanlar üçün bu sonluq qaçılmazdır.

Təsəvvüf dünyagörüşü və Şərqi neoplatonizmi Nizami dövrünə qədər İslam şeirində çoxdan kök salmışdı. Bu cür sevgi konsepsiyası XI əsrdən XX əsərə qədər demək olar ki, sevgi mövzusunda yazılın bütün nəzm əsərlərində və lirik şeirlərdə qırmızı xətt kimi keçir. Bu poemaların qəhrəmanları ondan zorən qoparılan, əlləri uzali qalan sevdiyini axtarmaq əvəzinə səhraya çəkilib, orada ahu-zar edərək, sanki, bu sevgiya yas tuturlar. Bir-birindən ayrılan Leyliylə Məcnuna bir dəfə, cəmi birçə dəfə fırsat verilir ki, xəlvət bir yerdə görüşsünlər, lakin onlar bu vüsalдан faydalananırlar, əksinə, Leyli neçə zamandır həsrətini çəkdiyi Məcnunu görəndə, ehtirasını cilovlayaraq həmin görüşü təşkil edən adama deyir: "Mən Məcnuna bundan artıq yaxınlaşa bilmərəm, "sevənlərin arasında sədd var, o sədd qorunmalıdır".

Nizamının təşbeh və metaforalarla zəngin poemalarını anlamaq əksər hallarda çox çətindir. "Leyli

ve Məcnuri" əlbəttə ki, istisna deyil. Əksinə, həmin əsərin bəzi hissələri hətta mütəxəssislərə bələ tam aydın deyil, ya da anlayışları mübahisəlidir. Nizaminin əsərləri elit fars şeirini, tarixini, varlığını məcazi mənalarla anlaya biləcək, bəzən müxtəlif elm sahələrinə bələd olan oxucular üçün nəzərdə tutulmuşdur. Bəlkə də bu səbəbdəndir ki, şərqdə sıradan oxucular bu poemaların özlərindən daha çox onları təqlid edənləri oxumağa daha meyllidirlər.

Mənim bu sözlərim - Nizaminin poemalarının oxucusu az olub və ya hazırda azdır - kimi başa düşülməməlidir. Əksinə, Azərbaycanın və İranın geniş intellektual dünyasının olmasına o da dəlalət edir ki, məşhur İran filoloqu Əhməd Monzainin yeddi cildlik əsərində ("Fars əlyazmalarının kataloqu") müxtəlif muzeylərdə, əlyazma fondlarında və şəxsi kolleksiyalarda bu dahi şairin ölməz əsərlərinin 113 əsərdili əlyazmasının qorunub saxlanılması göstərilir. Lakin qeyd etməliyik ki, bu rəqəm də tam reallığı əks etdirmir, çünki Əhməd Monzainin siyahısı heç də bütün fondları və şəxsi kolleksiyaları əhatə etmir.

Nizamirin poemaları öz dövründə qeyri-adi şöhrət qazandı. Fars və türk dillərində, o cümlədən Azərbaycan ədəbiyyatında onlara nəzirə yanan çoxlu təqlidçilər meydana çıxdı. Mütəxəssislər bu cür məlumatlara öyrəşiblər: fars dilində "Leyli və Məcnun" a yazılış əlli dən çox nəzirəmiz var. Bu rəqəm əsl reallığı əks etdirmir. Belə bir istinad bizi vaxtılıq tez-tez yazılıan bir məlumatı xatırladır: Finlandiyada min göl var və ona bu səbəbdən min göl ölkəsi deyilirdi (bir ölkədə bu qədər gölin olması qeyri-adi və təsireddi bir hadisə kimi qəbul edilirdi). Ancaq saydıqda bu ölkədə altmış mindən çox göl olduğu aşkar edildi. Şübhə etmirik ki, "Leyli və Məcnun" a yazılıan nəzirələrin sayı, diqqətlə araşdırılsa, göstəriləndən, ən azı, beş dəfə çox olacaq.

Biz isə əvvəlki fikrimizə qayıdaq:

Nizamini anlamamaq, təbii ki, onun əsərlərinin tərcüməçiləri üçün də çətindir. Onların qarşısına çıxan əsas əngəl Nizaminin olduqca mürəkkəb metaforalarını olduğu kimi çatdırmaqdır. Bu metaforalar açılmasa, xarici oxucu onları çətin başa düşər, açılanda isə Nizaminiň şeiri solur. Biz Öz tərcüməmizdə (*Maqali Toduanın gürcü dilinə orijinaldan çevirdiyi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması nəzərdə tutulur-İ.M.*) orta yolu seçmişik, bəzən bu metaforaları aqıraq, bəzən - yox. Bəzən metafora ilə birlikdə şeirdə onun izahını da veririk. Bu metodu Nizaminiň özündən öyrənmişik. Yəqin ki, oxucunun başa düşə bilməyəcəyini nəzərə alıb, ara-sıra mürəkkəb metaforaların izahını özü verir.

Tərcüməçiləri Nizami beytinin daha iki xüsusiyyəti çətin əngələ salır: bir sözü müxtəlif kontekstlərdə təkrarlama meyli və omorimlərin çoxluğu. Nizami, klassik dövrün bütün Şərq şairləri kimi, poetik boyalardan istifadə edərkən çox səxavətlidir. Bugünün baxış bucağından yanassaq, onun hiperbolları ifrat dərəcəsində, personajlarının duyğu və emosiyaları isə çox atəşli görünmə bilər. Poetik qaydaların inkişafının öz qanuna uyğunluğu var və burada hər hansı yenilərnmə prosesi müəyyən səbəblərə əsaslanır. Biz şərqşunaslar isə pragmatistlərin invanına deyirik: bugünkü naturalist "gerçəkliliyə" alıshan yoldaşlar, deyəsən, özlərini həddindən artıq "ağlılı" bilirlər. Bəlkə belələri düşünürlər ki, Rustaveli və onun dövrünün oxucuları o dərəcədə sadələhv idilər ki, Nestan Darecanın axıtdığı gözyaşları ilə, doğrudan da, göl yarada biləcəyinə inanırdılar. Bilməliyik ki, hiperbolların bolluğu, duyğu və emosiyaların son dərəcə coşqun və atəşli olması dövrün poetic tələblərindən irəli galirdi.

*Gürcü dilindən tərcümə edəni  
İmir Məmmədli*

